

MÜNDƏRİCAT

Almaniya Arbitraj İnstitutu	Səh.5
Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi	Səh.7
Rumıniya Kommersiya və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi	Səh.10
Avstraliya Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi	Səh.11
Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi	Səh.12
Honq Konq Beynəlxalq Arbitraj Mərkəzi	Səh.13
Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi İstanbul Konfransında	Səh.14
Milan Milli və Beynəlxalq Arbitraj Palatası	Səh.16
Venesiya Milli və Beynəlxalq Arbitraj Palatası	Səh.17
Dubay Beynəlxalq Arbitraj Mərkəzi	Səh.19
Kuala Lumpur Regional Arbitraj Mərkəzi	Səh.21
Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi	Səh.24
Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin beynəlxalq arbitrləri	Səh.25

ÖN SÖZ



Natiq Abdullayev,
Azərbaycan Arbitraj və
Mediasiya Mərkəzinin
Direktoru

Hörmətli oxucu!

Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) təsis edilməsinin 5 ili tamam olmuşdur.

“Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ aktlara uyğun olaraq təsis edilmiş Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ölkəmizdə ilk münsif məhkəməsi olmaqla, arbitraj ideyasının yayılmasına nail olmuşdur. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyəti Azərbaycanda mübahisələrin məhkəmədən kənar alternativ həlli üsullarının təbliği və tətbiqində ilk addımdır. Qeyd olunmalıdır ki, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyəti, ölkədaxili hüquqi bazanın mövcudluğu və respublikamızın beynəlxalq aktlara qoşulması ilə şərtlənir.

Respublikamızda sivil, demokratik hüquqi dövlət quruculuğu istiqamətində, o cümlədən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizin dünya iqtisadi məkanına və beynəlxalq hüquqa inteqrasiyasına münbit zəmin yaratmışdır.

9 noyabr 1999-cu ildə Azərbaycan Respublikası “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasını ratifikasiya edərək qoşulmuşdur. Bu, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarında mühüm hadisə olmaqla yanaşı, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin qəbul edəcəyi qərarların dünyanın 140-a yaxın ölkəsində tanınması və icrası prosedurunun sadələşdirmişdir. Bütün bunlar Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş xarici investorların iqtisadi və mülki hüquqlarının səmərəli müdafiəsi istiqamətində dövlətimizin əlverişli hüquqi mexanizmlər yaratmasının göstəricisidir. Bu gün inamla demək olar ki, Azərbaycanda formalaşmış hüquqi baza mübahisələrin alternativ həlli üsulu kimi müstəqil arbitraj institutunun fəaliyyətinə tam zəmin yaratmışdır. Azərbaycanda və onun hüdudlarından kənar fəaliyyət göstərən xarici və yerli sahibkarların mübahisələrin münsif üsulu ilə həlli vasitəsi olan Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinə inamı getdikcə artır.

Belə əlverişli şəraitdə 5 il əvvəl yaradılmış Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi öz fəaliyyətini genişləndirmiş, xüsusən, beynəlxalq əlaqələr sahəsində müsbət nəticələr əldə etmişdir. Almaniya, Rumıniya, Misir, Malayziya, Avstraliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Ukrayna və s. daxil olmaqla, ümumilikdə 10 ölkənin arbitraj və mediasiya sahəsində zəngin təcrübəsi olan qurumları ilə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi arasında qarşılıqlı əməkdaşlıq sazişləri bağlanmışdır. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çalışır. Ölkəmizdə beynəlxalq arbitraj, ümumiyyətlə, mübahisələrin məhkəmədən kənar həlli üsullarının təbliği məqsədilə Azərbaycan, ingilis və rus dillərində 6 adda ədəbiyyat buraxılmış, “ARBİTRAJ” qəzeti nəşr edilmişdir.

Rəsmi dövlət qeydiyyatına alınmış Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin təsisçiliyi ilə 2008-ci ildə yenidən təşkil edilən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi 2002-ci ildən fəaliyyət göstərən "International Commercial Arbitration" Cəmiyyətinin hüquqi varisi olmaqla, bu qurumun bazasında formalaşmışdır. Hal-hazırda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin nəzdində Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi; Münsiflər Məhkəməsi; Bakı Mediasiya və Barışq Xidməti fəaliyyət göstərir.

Son illərdə mübahisələrin vasitəçilik (mediasiya) yolu ilə həlli üsulları beynəlxalq aləmdə geniş təbliğ və tətbiq edilir. Arbitraj institutu ilə yanaşı, mübahisələrin mediasiya (vasitəçilik) yolu ilə həllini institusional qaydada həyata keçirən qurumların fəaliyyəti də beynəlxalq təcrübədə müsbət nəticələr göstərir.

Məhz bu kimi amilləri nəzərə alan Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi əvvəlki illərdə qazanılmış təcrübəni davam etdirərək, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin inkişaf etdirilməsi ilə yanaşı, mübahisələrin məhkəmədənənar həlli üsullarının (mediasiya, dostcasına danışıqlar və vasitəçilik) təbliği və tətbiqini həyata keçirməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə AAMM mübahisələrin məhkəmədənənar həlli üsullarının üstünlükləri barədə maarifləndirmə işi aparır, iqtisadi mübahisələrin arbitraj və mediasiya yolu ilə həlli mexanizmini tətbiq edir, peşəkar arbitr və mediatorların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər görür.

AAMM-in tədbirlərindən biri də xarici arbitraj və mediasiya institutları ilə mütəxəssis mübadiləsini həyata keçirməkdir. Bir sıra beynəlxalq arbitraj institutlarının üzvləri Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin arbitrləri sırasında, eyni zamanda, AAMM-in əməkdaşları da bir sıra beynəlxalq qurumlarda təmsil olunurlar. Bu, əlbəttə ki, milli mütəxəssislərimizin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından təqdirəlayiq haldır.

Hörmətli oxucu!

Sizə təqdim olunan bu nəşrdə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin 5 illik fəaliyyətində, xüsusən, beynəlxalq əlaqələrdə görülmüş işlər, qazanılmış uğurlar öz əksini tapmışdır. Yeni yaradılmış, hələ kövrək addımlarını atan BKAM-in qısa müddət ərzində əldə etdiyi nəticələri ictimaiyyətin müzakirəsinə veririk. Əlbəttə ki, bunlar hələ uzun, çətin yolun başlanğıcıdır. Biz bu istək, bu arzu ilə yola çıxmışıq: məqsədimiz Azərbaycan dövləti tərəfindən yaradılmış əlverişli iqtisadi və hüquqi bazadan yararlanaraq, respublikamızda və onun hüdudlarından kənar fəaliyyət göstərən sahibkarların pozulmuş hüquqlarının bərpasına, yaranmış mübahisələrin məhkəmədənənar, dostcasına danışıqlar və arbitraj yolu ilə həllinə nail olmaqdır. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arbitraj və mediasiya institutunun Azərbaycanda inkişafı üçün zəruri olan tədbirləri görmək iqtidarındadır.

Qısa müddət ərzində fəaliyyət göstərməyimizə baxmayaraq, dünyanın nüfuzlu arbitraj və mediasiya institutları Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulmasına şərait yaratmışlar. Təqdim olunan nəşrdə bir sıra beynəlxalq arbitraj institutlarının rəhbərlərinin Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkili və Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin 5 illiyi münasibətilə təbrikləri, ürək sözləri də öz əksini tapmışdır.

Ötən dövr ərzində bizə dəstək olan, yeni yaranmış qurum olmasına baxmayaraq, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə qarşılıqlı əməkdaşlıq sazişləri imzalayan beynəlxalq arbitraj institutlarına, nüfuzlu şəxslərə səmimi minnətdarlığımızı bildiririk.

Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinə

Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin təsisçiliyi ilə "International Commercial Arbitration" Cəmiyyətinin bazasında hüquq varisliyi qaydasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkil olunmasını günün tələbi hesab edirik. Bu, ölkəmizdə mübahisələrin məhkəmədən-kənar alternativ həlli üsullarının təbliği və institutional tətbiqinə əməli dəstək vermək istəyindən irəli gəlmişdir.

"International Commercial Arbitration" cəmiyyəti ötən 5 ildə Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirmiş, respublikamızda ilk dəfə beynəlxalq arbitraj institutunun təşəkkül tapmasına böyük töhfə vermişdir. İndiyədək dünyanın 10-dan artıq ölkəsində fəaliyyət göstərən beynəlxalq arbitraj və mediasiya institutları ilə qarşılıqlı əməkdaşlığın təməli qoyulmuşdur.

Respublikamızda ilk dəfə yaradılmış Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin iqtisadi mübahisələrin alternativ həlli vasitəsi kimi fəaliyyətinin inkişaf etdirilməsi üçün qarşımızda geniş imkanlar vardır. Bu, həm ölkədaxili hüquqi bazanın mövcudluğunda, həm də respublikamızda yaradılmış əlverişli biznes mühitinin formalaşmasında özünü göstərir.

İnanıram ki, qazanılmış müsbət təcrübədən istifadə edərək, Hüquqi İslahatlara Yardım Mərkəzi ilə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin mübahisələrin məhkəmədən-kənar alternativ həlli üsullarının təbliği və tətbiqi sahəsində birgə gördüyü işlər, həyata keçirilən tədbirlər yaxın zamanlarda daha mühüm uğurların əldə olunmasına zəmin yaradacaqdır.

Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin yaradılmasının 5 illiyi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin fəaliyyətə başlaması münasibətilə Sizləri təbrik edir, gələcək birgə fəaliyyətimizin uğurlu olmasını arzulayıram.



Fətəli Abdullayev,
Hüquqi İslahatlara Yardım
Mərkəzinin Sədri




Almaniya Arbitraj İnstitutu (DIS)

Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi qarşılıqlı əməkdaşlıq sahəsində ilk müqaviləni Almaniya Arbitraj İnstitutu ilə bağlamışdır

Almaniya Arbitraj İnstitutu

Almaniya Arbitraj İnstitutu 1 yanvar 1992-ci ildə Almaniya Arbitraj Komitəsi və Almaniya Arbitraj İnstitutunun birləşməsi əsasında yaradılmışdır və arbitrajı mübahisələrin alternativ həll üsulu olaraq inkişaf etdirir. Bu İnstitut arbitrajla bağlı bütün məsələlərdə Almaniya mərkəzi orqan funksiyasını həyata keçirir. Almaniya Arbitraj İnstitutu Almaniya sənayesinin aparıcı təşkilatları, xüsusilə sənaye və ticarət palataları ilə sıx əməkdaşlıq edir. İnstitutun baş qərargahı Kölnə yerləşir, Berlin və Münhen şəhərlərində isə şöbələri fəaliyyət göstərir.


1 iyul 1998-ci ildən etibarən Almaniya Arbitraj İnstitutu beynəlxalq və yerli mübahisələrin həlli və bütün iqtisadi sektorlar üçün əlverişli, bərabər imkanlar müəyyən edən arbitraj qaydaları təklif edir.



2006-cı ildən Almaniya Arbitraj İnstitutu Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (BKAM) ilə əməkdaşlıq edir və onlar arasında informasiya mübadiləsi aparılır. Almaniya Arbitraj İnstitutu BKAM-ın kitabxanasına beynəlxalq arbitraj sahəsində bir sıra elmi-praktiki kitablar, jurnallar hədiyyə etmişdir. BKAM da öz növbəsində Almaniya Arbitraj İnstitutunun kitabxanasına Azərbaycan Respublikasının hüquq sistemi haqqında dolğun məlumatları əks etdirən kitablar, qanunlar toplusu təqdim etmişdir.

1 sentyabr 2006-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Almaniya Arbitraj İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.

Cens Bredov,
Almaniya Arbitraj İnstitutunun
baş katibi



Köln, 8 avqust 2008-ci il

**2008-ci ilin aprel ayında
Azərbaycan Arbitraj və Mediasiya
Mərkəzinin yaradılması
ilə əlaqədar təbrik məktubu**


Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin qurulması münasibətilə Sizi təbrik edirəm və məktubunuz üçün təşəkkür edirəm.

Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyəti ilə yanaşı, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin də yaradılması Qafqaz regionunda mübahisələrin alternativ həlli üsullarının inkişafında mühüm təkan olacaqdır.

Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yaradılması kimi əlamətdar hadisə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram.

Gələcəkdə də Sizinlə faydalı və səmərəli əməkdaşlığın davam etdirilməsinə ümid edirik.

Cens Bredov,
Almaniya Arbitraj İnstitutunun
baş katibi



Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi (CRCICA)

Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi 1979-cu ildən fəaliyyət göstərən və baş qərarqahı Misirdə yerləşən arbitraj institutudur. Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi müstəqil, qeyri-kommersiya əsasları ilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

Baş Qərarqah Sazişinə müvafiq olaraq, Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi və onun nəzdində olan qurumlar Misirdəki müstəqil beynəlxalq təşkilatların malik olduğu bütün imtiyaz və güzəştlərdən faydalanmaq hüququna malikdirlər.

Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzinin əsas prinsipi Asiya və Afrika ölkələrində iqtisadi inkişaf planlarını sürətləndirmək və yardım etmək məqsədinə yönəlmişdir. Bu baxımdan ixtisaslaşdırılmış qurumlar daimi və ardıcıl şəkildə xüsusi prosedurlar vasitəsilə ticarət və investisiya mübahisələrinin qarşısının alınması və ya həllinə yardım edilməsi məsələləri ilə məşğul olurlar. Bu da öz növbəsində müxtəlif effektiv arbitraj proseslərini əhatə edən bütöv bir mübahisənin həlli mexanizmini əhatə edir. Buraya həmçinin konsiliya, mediasiya və texniki ekspertiza kimi Alternativ Mübahisə Həlli Üsulları (ADR) da daxildir.

Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzinin nəzdində olan qurumlar:

- Beynəlxalq Dəniz Arbitrajı üzrə İsgəndəriyyə Mərkəzi (ACİMA)
- Beynəlxalq Arbitraj üzrə İsgəndəriyyə Mərkəzi (ACİA)
- Mediasiya və ADR Mərkəzi
- Kommersiya və Dəniz Arbitrajı üzrə Port Səid Mərkəzi

12 sentyabr 2006-cı ildə
Azərbaycan Beynəlxalq
Kommersiya Arbitraj
Məhkəməsi ilə
Qahirə Regional Beynəlxalq
Kommersiya
Arbitraj Mərkəzi arasında
əməkdaşlıq müqaviləsi
bağlanmışdır.





Dr. M.I.M. Aboul-Enein

*Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj
Mərkəzinin (CRCICA) direktoru;
Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq
Federasiyasının (IFCAI) vitse-prezidenti*

Mən səmimi qəlbdən Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyi münasibətilə Sizləri təbrik edirəm. Beş illik fəaliyyəti dövründə BKAM beynəlxalq arbitraj və mübahisələrin alternativ həlli üsullarının səmərəli istifadəsi üçün etibarlı infrastruktur yaratmağa nail olmuşdur.

Şübhəsiz ki, uğurun ən mühüm şərtlərindən biri beynəlxalq münasibətlərdir. BKAM beynəlxalq arbitraj institutları ilə qarşılıqlı əlaqələrinə diqqət yetirən bir qurumdur. Eyni imkanlar çərçivəsində BKAM -in tezliklə Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasının üzvlüyünə qəbul olunacağına ümid edirəm. BKAM-ın gələcəkdə Azərbaycanda arbitraj və mübahisələrin alternativ həlli üsullarının geniş tətbiqinə zəmin yaradan ümidverici fəaliyyəti göz qabağındadır.

Mən bu əlamətdar hadisə münasibətilə BKAM-ı təbrik edirəm, ona müvəffəqiyyətlər və fəaliyyətində yeni uğurlar arzulayıram.

Aboul-Enein

Şarm-el-Şeyh II Beynəlxalq Konfransı

19-21 noyabr 2007-ci ildə Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi, BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasının (IFCAI) təşkilatı dəstəyi ilə Misir Ərəb Respublikasının Şarm-el-Şeyh şəhərində keçirilən «Dövlət Məhkəmələrinin Arbitraj Prosesində Əhəmiyyətli Rolu» mövzusunda II Beynəlxalq Konfransda Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) sədri Vidadi Mirkamal və sədr müavini A. Əsədov iştirak etmişlər. Konfransda 50-yə yaxın ölkədən 150 iştirakçı təmsil olunmuş və dövlət məhkəmələri ilə arbitraj institutları arasında ən çox problem doğuran məsələlər müzakirə edilmişdir. Bundan başqa tədbir çərçivəsində BKAM-ın sədri bir neçə ölkənin arbitraj institutları ilə (İsveç, Misir, İordaniya, Suriya, Yəmən və s.) əlaqələrin inkişafı istiqamətində ikitərəfli görüşlər keçirmiş və gələcək perspektivlərə dair müzakirələr aparmışdır.

BKAM bu cür beynəlxalq miqyaslı tədbirlərdə iştirak edərək arbitraj sahəsində Azərbaycan Respublikasını layiqincə təmsil etməyə gələcəkdə də davam edəcək və həmçinin Azərbaycanda da beynəlxalq konfransların keçirilməsi istiqamətində işlər görəcəkdir.

Dünyada beynəlxalq ticarət əlaqələrinin sürətlə inkişafı beynəlxalq arbitraj prosesinin tətbiqini daha da zəruri edir. Bu sahədə dövlətlərarası ən aktual və müzakirə doğuran məsələlər aşağıdakılardır: xarici arbitraj qərarlarının ölkə daxilində tanınması və icrası, dövlət məhkəmələrinin arbitraj prosesində rolu. BKAM da öz fəaliyyətində bu məsələlərin praktiki əhəmiyyətinə diqqət yetirir.



Konfransın açılışı



Soldan sağa: Aboul Enein (CRCICA-nın direktoru), Vidadi Mirkamal (BKAM-ın sədri)



Soldan sağa: Renaud Sorieul (UNCITRAL hüquq müşaviri), Vidadi Mirkamal (BKAM-ın sədri)



Fasilə zamanı



The Council of International Commercial Arbitration

Rumıniya Kommersiya və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi

Rumıniya Kommersiya və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (RKSP BKAM) 1953-cü ildə xarici ticarət mübahisələrinin həlli məqsədilə yaradılmışdır. 3 dekabr 2007-ci il tarixli 335 sayılı Qanuna əsasən, RKSP BKAM yenidən təşkil edilərək səlahiyyətləri genişləndirilmişdir, beynəlxalq və yerli mübahisələrin arbitraj qaydasında həll edilməsi səlahiyyətinə malik olmuşdur.

RKSP BKAM-ın Təşkili və Fəaliyyəti haqqında Əsasnaməyə görə, BKAM arbitraj prosesləri üzrə məsləhətləşmələr, arbitraj sahəsində təlimlər və tədqiqatlar, RKSP sistemi çərçivəsində arbitraj komissiyaları ilə əməkdaşlıq kimi xidmətləri həyata keçirir.

Arbitraj - beynəlxalq və yerli kommersiya mübahisələrinin həlli üçün nəzərdə tutulan və onun yurisdiksiyası tərəflər arasındakı işgüzar müqavilələrdə və ya onlara əlavələrdə əksini tapan razılaşmaya əsaslanır.

Proseslər üzrə məsləhətləşmələr - Arbitraj Məhkəməsinin binasında telefon və ya poçt vasitəsilə məhkəmənin mütəxəssisləri tərəfindən təşkil olunur.

Beynəlxalq əməkdaşlıq - digər ölkələrin anoloji institut və təşkilatları ilə əməkdaşlığın yaradılması və inkişafı məqsədilə təşkil olunur. Beynəlxalq konfranslarda iştirak və onların təşkili, görüşlər, forum və seminarlar da bura daxildir.

Təlim və tədqiqatlar – mübahisələrə tətbiq olunan beynəlxalq arbitraj hüquq və qanunvericiliyinin araşdırılmasına xidmət edir.



Sizi səmimi qəlbədən salamlayıram, BKAM-ın fəaliyyətinin 5 illiyi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkil olunması ilə bağlı Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Bütün məhkəmə işçilərinin adından Sizi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.


Mahiyyəti etibarilə mürəkkəb olan beynəlxalq kommersiya arbitrajı və mübahisə həlli sahəsinin müxtəlif aspektlərində fikir mübadiləsi istiqamətində uzun müddətli və məhsuldar əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik.

Hörmətlə,


**Prof. Adrian Severin,
RKSP BKAM-ın prezidenti**



13 sentyabr 2006-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Rumıniya Kommersiya və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.



Avstraliya Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi (ACICA)



Avstraliya Beynəlxalq Kommersiya Arbitraj

Mərkəzi 1985-ci ildə təsis olunmuş, qeyri-kommersiya əsasları ilə fəaliyyət göstərən ictimai qurumdur. Avstraliya Beynəlxalq Kommersiya Arbitraj Mərkəzinin əsas məqsədi beynəlxalq arbitrajı dəstəkləmək, həmçinin Avstraliyada beynəlxalq kommersiya arbitraj proseslərinin keçirilməsi mərkəzi kimi fəaliyyət göstərməkdir.

Avstraliya Beynəlxalq Kommersiya Arbitraj Mərkəzinin beynəlxalq arbitrlər siyahısı vardır.

Burada beynəlxalq arbitrajla bağlı məlumatlandırma və maarifləndirmə işləri də aparılır. Ümumiyyətlə, Avstraliyada beynəlxalq arbitraja dair müddəalar federal qanunvericilik və 1974-cü ildə qəbul edilmiş Beynəlxalq Arbitraj Aktı ilə tənzimlənir.

5 iyun 2007-ci ildə
Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə
Avstraliya Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.



Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi



Manfred Hayder,
Avstriya Federal İqtisadiyyat
Palatasının Beynəlxalq Arbitraj
Mərkəzinin baş katibi

Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkili münasibətilə Sizi təbrik


edir.

Mübahisələrin həlli üsulu kimi arbitrajın əhəmiyyəti getdikcə artmaqdadır. Xarici investisiyanı cəlb etmək üçün arbitraj və digər məsələləri tənzimləyən müasir hüquqi bazanın mövcudluğu zəruridir. Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında Nyu-York Konvensiyasının üzvü və Beynəlxalq Kommersiya Arbitrajı haqqında UNCITRAL Nümunəvi Qanununu, digər qanunvericilik aktlarını qəbul etmiş ölkə kimi Azərbaycan Respublikasında ciddi hüquqi baza yaranmışdır.


BKAM regionda aparıcı arbitraj institutuna çevrilmək üçün səmərəli imkanlara malikdir. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı var. Ölkədə iqtisadi iqlimin əlverişliliyi neft-qaz sənayesində Bakı-Tbilisi-Ceyhan kimi mühüm layihənin və Türkiyəyə qədər olan qaz kəməri çəkilişinin başa çatması Azərbaycanı beynəlxalq iqtisadiyyatın diqqət mərkəzinə çıxarmışdır. Yalnız enerji sektoru deyil, eyni zamanda inşaat sənayesi və yanacaq kəşfiyyatı üçün avadanlıq istehsalçıları ölkənin davamlı və dinamik inkişafına öz töhfələrini vermişlər. Beləliklə, xarici şirkətlərlə Azərbaycan müəssisələri arasındakı iqtisadi əlaqələr inkişaf etdikcə, bu tip iqtisadi münasibətlərdən yaranan mübahisələrin arbitrajda həll ediləcəyi gözlənilən haldır.

Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi 1975-ci ildə təsis edilmişdir. Onun Şərq-Qərb arbitrajında zəngin təcrübəsi vardır. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə əməkdaşlıq əlaqələrinə daxil olmaq məntiqli bir addım idi. Ümid edirik ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha da məhsuldar və davamedici olacaqdır.

Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi beynəlxalq ticarət və iqtisadi müqavilələrdən irəli gələn mübahisələrin arbitraj qaydasında həll olunması məqsədi ilə Avstriya Federal İqtisadiyyat Palatası tərəfindən yaradılmışdır. Qeyd etmək lazımdır ki, bu qurum ilk dəfə mübahisələrin bərhəmsiz (vasitəçi) və arbitraj qaydasında həllini nəzərdə tutan Arbitraj Mərkəzi kimi yaradılmış, sonradan Beynəlxalq Arbitraj Mərkəzi adlandırılmışdır.



26 iyun 2007-ci ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.



Honq Konq Beynəlxalq Arbitraj Mərkəzi (HKIAC)

Honq Konq Beynəlxalq Arbitraj Mərkəzi mübahisələrin arbitraj və digər alternativ üsullarla həllini təşkil etmək məqsədilə 1985-ci ildə təsis olunmuşdur. Bu Mərkəz bir qrup aparıcı iş adamı və peşəkarlar tərəfindən yaradılmışdır. Mərkəzin qərarı Asiya regionunda böyük nüfuza sahib olan Honq Konq şəhəri seçilmişdir. Mərkəz biznes birlikləri və Honq Konq Hökuməti tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, onların təsirindən tamamilə azad, müstəqil

fəaliyyət göstərən və öz maliyyə büdcəsinə sahib olan arbitraj qurumudur.

Mərkəzin ümumi idarəçiliyini Şura həyata keçirir. Şurada müxtəlif dövlətlərin vətəndaşları olan və geniş təcrübəyə malik peşəkar mütəxəssislər təmsil olunurlar. Mərkəzin arbitraj fəaliyyəti Şura tərəfindən Mərkəzin baş katibi vasitəsilə idarə olunur. Baş katib eyni zamanda Mərkəzin Baş İcraçısıdır və bu qurumun qeydiyyat işlərini aparır.



Kristofer To,
Honq Konq Beynəlxalq Arbitraj
Mərkəzinin baş katibi


Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) yenidən təşkili ilə əlaqədar öz səmimi təbriklərimi çatdırmaq istərdim.

Artıq beş ildir ki, BKAM Azərbaycanda müstəqil arbitraj institutunun fəaliyyəti və beynəlxalq arbitrajın inkişafı üçün öz səylərini səfərbər etmişdir. BKAM-ın təşəbbüsləri regionda kommersiya mübahisələrinin arbitraj vasitəsilə həllinin təbliğini genişləndirmişdir.

Ümid edirik ki, uğurlu başlanğıcı olan AAMM Azərbaycanda mübahisələrin alternativ həlli üsullarının inkişafı üçün stratejiyanın qurulmasında, beynəlxalq arbitraj konfranslarının təşkilində, həmçinin beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır.

BKAM və AAMM-a üzümüzə gələn illərdə uğurlar arzulayırıq. Bu qurumların Azərbaycan məhkəmələri ilə birgə fəaliyyəti regionda mübahisələrin alternativ həlli üsullarının inkişafına dəstək olacaqdır.

2007-ci ildən başlayaraq Honq Konq Beynəlxalq Arbitraj Mərkəzi Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə əməkdaşlıq edir və onlar arasında mütəmadi olaraq informasiya mübadiləsi aparılır.





Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi İstanbul Konfransında



Soldan sağa: Səlcuq Baran (BARAN Hüquq məsləhətxanasının vəkili, BKAM-ın arbitri), Natiq Abdullayev (AAMM-in direktoru), Nuray Ekşi (Mərmərə Universitetinin professoru, BKAM-ın arbitri) və Fətəli Abdullayev (HIYM-in sədri)

15 noyabr 2007-ci ildə İstanbul Ticarət Palatası tərəfindən təşkil olunan «Dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli» mövzusunda Konfransda Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri Fətəli Abdullayev və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayev təmsil etmişlər. Tədbirdə dövlətlərarası ticarət mübahisələrinin həlli sahəsində hazırkı dövrdə ən aktual mövzular: «Xarici arbitraj qərarlarının tanınması və icrası»; «İnvestisiya və Ümumdünya Ticarət Təşkilatı çərçivəsində mübahisələrin həlli» ətraflı müzakirə olunmuşdur. Konfransda Türkiyənin Ədliyyə naziri Mehmet Əli Şahin, İstanbul Ticarət Palatasının sədri, Ümumdünya Ticarət Təşkilatının nümayəndəsi, mübahisələrin həlli sahəsində Braziliyanın, Kanadanın, Avstriyanın, ABŞ-ın, Türkiyənin beynəlxalq səviyyəli ekspertləri məruzəçi qismində iştirak etmişlər.

Səfər çərçivəsində Natiq Abdullayev Türkiyənin Ədliyyə Nazirliyinin və digər yüksək səviyyəli dövlət və özəl sektorun nümayəndələri ilə görüşmüş və arbitrajın regionda inkişafına dair müzakirələr aparmışdır.




İstanbul Simpoziumları

2008-ci il mayın 8-9-da Türkiyə Respublikası İstanbul Universiteti Müqayisəli Hüquq Araşdırmaları və Tətbiqi Mərkəzi tərəfindən Doğan Yayın Holdingin maliyyə dəstəyilə «Beynəlxalq Reklam Hüququ» mövzusunda təşkil olunan simpoziumda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin baş katibinin hüquq müşaviri Sevinc Abdullayeva təmsil etmişdir. Tədbiri İstanbul Universiteti Müqayisəli Hüquq Araşdırmaları və Tətbiqi Mərkəzinin direktoru prof. dr. Hasan Erman, İstanbul Universitetinin Hüquq Fakültəsinin Dekanı prof. dr. Tankut Centel və İstanbul Universitetinin rektoru prof. dr. Mesut Parlak açmışdır. Tədbirdə ABŞ, İngiltərə, Almaniya, Fransa və Türkiyənin beynəlxalq səviyyəli ekspertləri məruzəçi qismində iştirak etmişlər.

Səfər çərçivəsində AAMM baş katibinin hüquq müşaviri Sevinc Abdullayeva İstanbul Universiteti Müqayisəli Hüquq Araşdırmaları və Tətbiqi Mərkəzinin direktoru prof. dr. Ha-

san Erman cənabları ilə görüşündə ona Azərbaycan Respublikasında mübahisələrin məhkəmədənə vasitələrlə tənzimlənməsi ilə bağlı mövcud qanunvericilik və ölkəmizdə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyəti barəsində məlumat vermiş, sözügedən Mərkəz ilə BKAM-ın ikitərəfli əməkdaşlığını inkişaf etdirmək istiqamətində müzakirələr aparmışdır. Yaxın gələcəkdə Mərkəz ilə BKAM arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir. İstanbul Universiteti Müqayisəli Hüquq Araşdırmaları və Tətbiqi Mərkəzi 1949-cu ildə sözügedən Universitetin nəzdində yaradılmışdır. Bu Mərkəzin məqsədi müqayisəli hüququ inkişaf etdirmək, hüquq problemlərini araşdırmaq, müzakirələr aparmaq, bu məqsədlə müəyyən konfranslar, seminarlar və simpoziumlar təşkil etməkdir.



Sevinc Abdullayeva - Azərbaycan Beynəlxalq Arbitraj və Mediasiya Mərkəzinin baş katibinin hüquq müşaviri; prof.dr. Bilgin Tiryakioğlu, prof. dr. Fügen SARGIN

12 may 2008-ci ildə Türkiyə Respublikası İstanbul Universiteti Müqayisəli Hüquq Araşdırmaları və Tətbiqi Mərkəzi tərəfindən «12.12.2007 tarixli və 5718 sayılı yeni qəbul olunmuş Beynəlxalq Xüsusi Hüquq və Prosesual Hüquq Haqqında Qanun» mövzusunda təşkil olunan Simpoziumda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin baş katibinin hüquq müşaviri Sevinc Abdullayeva təmsil

etmişdir. Tədbirdə beynəlxalq xüsusi hüququn aktual problemləri və Türkiyə Respublikasının aparıcı hüquqşünaslarının yeni Qanuna münasibətləri ətrafında müzakirələr aparılmışdır. AAMM-in təmsilçisi Türkiyənin tanınmış hüquqşünaslarının iştirak etdiyi Simpoziumda arbitraj sahəsində araşdırmaları ilə tanınan bir çox mütəxəssislərlə görüşmüş və onlarla BKAM-ın beynəlxalq arbitrləri siyahısına daxil edilmələrinə dair danışıqlar aparmışdır. Onlar da öz növbəsində BKAM-ın arbitrlər siyahısında yer almaqdan məmnunluq hissi duyduqlarını bildirmişlər. BKAM-ın arbitrlər siyahısında Parisdə yerləşən Beynəlxalq Ticarət Palatasının arbitri prof. dr. Ziya Akıncı, Türkiyənin aparıcı universitetlərindən sayılan Ankara Universitetinin Beynəlxalq Xüsusi Hüquq Kafedrasının müdiri prof. dr. Bilgin Tiryakioğlu, Ankara Universitetinin Beynəlxalq Xüsusi Hüquq Kafedrasının prof. dr. Fügen Sargin, Mərmərə Universitetinin Beynəlxalq Xüsusi Hüquq Kafedrasının müdiri prof. dr. Nuray Ekşi kimi türk hüquqşünasları yer almışlar.



Camera Arbitrale
Nazionale e Internazionale Milano

Milan Milli və Beynəlxalq Arbitraj Palatası

Milan Milli və Beynəlxalq Arbitraj Palatası (Milan Ticarət Palatası tərəfindən yaradılmışdır) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mübahisələrin alternativ həlli xidmətlərini təqdim edir. Proseslər çeviklik, etibarlılıq və neytrallıq prinsiplərinə cavab verən peşəkar heyət tərəfindən idarə olunur.

Milan Milli və Beynəlxalq Arbitraj Palatasının rəsmi dilləri italyan, ingilis və fransız dilləri hesab olunur.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkili münasibətilə öz səmimi təbriklərimi bildirmək istərdim. Peşəkarlıq və əməkdaşlığınız sayəsində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin yaradılması, ümumiyyətlə, mübahisələrin alternativ həlli prosedurlarının təşkili istiqamətində ciddi nəticələr əldə etmişiniz. Ümid edirəm ki, tezliklə təşkilatlarımız arasında qarşılıqlı əməkdaşlıq münasibətlərimizi gücləndirmək üçün birgə işləmək fürsətimiz olacaqdır. Fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Stefano Azzali
Milan Milli və Beynəlxalq
Arbitraj Palatasının Baş Katibi



Venesiya Milli və Beynəlxalq Arbitraj Palatası



Venesiya Milli və Beynəlxalq Arbitraj Palatası 1990-cı ildə Venesiya Kommersiya Palatası və Venesiya Vəkillər və Mühasiblər Birliyi və Ticarət Assosiasiyaları tərəfindən təsis olunmuş müstəqil arbitraj qurumudur. 2004-cü ildən Venesiya Arbitraj Palatası Venca-nın (əvvəlki təşkilat - Venesiya Milli və Beynəlxalq Arbitraj Məhkəməsi) fəaliyyətini davam etdirmişdir.

İnstitutun yaradılmasında əsas məqsəd regionda yerləşən və Avropa, Orta və Uzaq Şərq ölkələri ilə ticarətlə məşğul olan minlərlə şirkətin mübahisələrinin həllini təmin etməkdir. Palata kommersiya fəaliyyətilə məşğul olanlara çevik və mümkün qədər sürətli prosedurlar təklif edir. Bu məqsədlə Palata ləngimələrin qarşısını almaq və hər şeydən əvvəl qeydiyyat, idarəetmə və arbitrlərin qonorarlarını, arbitraj rüsumlarını müəyyən etmək üçün müvafiq Arbitraj Qaydalarını qəbul etmişdir.

29 yanvar 2008-ci ildə
Azərbaycan Beynəlxalq
Kommersiya Arbitraj
Məhkəməsi ilə
Venesiya Milli və Beynəlxalq
Arbitraj Palatası arasında
əməkdaşlıq müqaviləsi
bağlanmışdır.



Soldan sağa: Françoise De Paolis (Milan Ticarət Palatasının Hüquq Müşaviri), Alida Mahmudova (AAMM-in baş katibi)

Ötən ilin dekabr ayının sonunda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin baş katibi Alida Mahmudova İtaliyada fəaliyyət göstərən və Avropada yüksək reytingə malik olan Milan Milli və Beynəlxalq Arbitraj Palatasına və Venesiya Ticarət Palatası yanında Milli və Beynəlxalq Arbitraj Palatasına səfər etmiş və bu qurumların baş katibləri ilə ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmışdır. Danışıqlar çərçivəsində həmin arbitraj institutları ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin bağlanması və gələcəkdə təcrübə, informasiya mübadiləsinin aparılmasına, arbitraj sahəsində kadrların hazırlanması üçün təlim kurslarının və birgə beynəlxalq konfransların təşkil edilməsinə, birgə regional layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunmuşdur.

Arbitraj sahəsində Azərbaycan-İtaliya əlaqələri inkişaf edir

Qeyd etmək lazımdır ki, İtaliyada arbitraj sahəsinə aid olan hüquq normaları, 1940-cı ildən etibarən qüvvədə olan Mülki Prosessual Məcəllənin "Arbitraj" adlı IV Bölmə - VIII Fəslə ilə tənzimlənir. Arbitraj institutları arbitraj prosesi zamanı dövlət məhkəmələri ilə də sıx əməkdaşlıq edirlər və arbitraj qərarlarının dövlət məhkəmələri tərəfindən tanınması və məcburi icrası mexanizmi də mövcuddur.

İtaliyanın milli qanunvericiliyinə uyğun olaraq, arbitraj qaydasında həm fiziki, həm də hüquqi şəxslər arasında olan milli və beynəlxalq səviyyəli kommertiya mübahisələrinə baxıla bilər. Bundan əlavə, mübahisələrin həllində mediasiya (vasitəçilik) üsulundan da geniş istifadə olunur. Belə ki, statistik göstəricilərə görə Milan Milli və Beynəlxalq Arbitraj Palatasında 2006-cı il ərzində arbitraj qaydasında 102, mediasiya vasitəsilə 320 mübahisəyə baxılıb, onlardan 80%-i milli səviyyəli, 20%-i isə beynəlxalq səviyyəli kredit və maliyyə, sı-



Milan Milli və Beynəlxalq Arbitraj Palatasının Kitabxanasında


ğorta, müqavilə öhdəlikləri, turizm, telekommunikasiya, tikinti sahəsində olan mübahisələrdir.

Venesiya Ticarət Palatası yanında Milli və Beynəlxalq Arbitraj Palatasında isə mübahisələr əksər hallarda mediasiya qaydasında həll edilir. Bu isə o deməkdir ki, Venesiyada əhali arasında mediasiya prosesinə inam çox yüksəkdir və onlar mübahisələrin həllində mediasiya üsulunu daha qənaətbəxş hesab edirlər.

Arbitraj sahəsində beynəlxalq təcrübədən istifadə edərək, biz də öz qanunvericilik bazamızı və təcrübəmizi bu istiqamətdə təkmilləşdirmək, mübahisələrin alternativ üsullarla həll edilməsi imkanlarından daha səmərəli istifadə etmək məqsədi ilə "Münsif məhkəmələri haqqında", "Mübahisələrin mediasiya (vasitəçilik) qaydasında həll edilməsi haqqında" yeni qanun layihələrinin işlənilməsi üçün hazırlanması istiqamətində məqsədyönlü işlər aparırıq. Arbitraj sahəsində bu cür əlaqələrin inkişafı Azərbaycan-İtaliya biznes mühitinə müsbət təsir göstərən və biznes qurumlarının inamını qazanmasına təkan verən amillərdən biri hesab edilə bilər.



Soldan sağa: Alida Mahmudova (AAMM-in baş katibi), Paolo Brugnera (Venesiya Milli və Beynəlxalq Arbitraj Palatasının baş katibi)



Dubay Beynəlxalq Arbitraj Mərkəzi (DIAC)



Dubay Beynəlxalq Arbitraj Mərkəzi (DIAC) beynəlxalq aləmdə yüksək səviyyəli arbitraj xidmətlərini təklif edən bir mərkəzdir. Dubay Beynəlxalq Arbitraj Mərkəzi Dubay Ticarət və Sənaye Palatasının nəzdində təsis olunmuşdur. İlk dəfə olaraq 1994-cü ildə "Arbitraj və Konsiliasiya Mərkəzi" adı ilə yaradılmış hazırkı Dubay Beynəlxalq Arbitraj Mərkəzi müstəqil, daimi fəaliyyət göstərən, qeyri-kommersiya institutudur.

Dubay Ticarət və Sənaye Palatasının (DCCI) möhtəşəm binasının 14-cü mərtəbəsində yerləşən

Mərkəz xarici və regional biznes birliklərinə əlverişli qiymətlərlə xüsusi xidmətlər təklif edir. DIAC kommersiya arbitrajının aparılmasına imkanlar yaratmaq, mübahisələrin arbitraj qaydasında həllini təbliğ etmək, arbitrlərin beynəlxalq arbitraj sahəsində təcrübələrini inkişaf etdirmək məqsədlərlə yaradılmışdır.

İnstitusional arbitraj mərkəzi kimi Dubay Beynəlxalq Arbitraj Mərkəzinin əsas fəaliyyət istiqamətləri mübahisələrin keyfiyyətli, çevik və qərəzsiz həllini təmin etmək, arbitrləri təyin etmək, arbitr və konsiliatorlar üçün rüsumları və arbitrajın keçirilmə yerini müəyyən etməkdən ibarətdir.

Dubay Beynəlxalq Arbitraj Mərkəzi yüksək bacarıq və peşəkarlığa malik arbitrləri seçir. Müxtəlif ölkələrdən olan və hüquq sahəsində təcrübəli arbitr və mediatorlara aid informasiyanı da Mərkəzdən əldə etmək olar. Dubay Beynəlxalq Arbitraj Mərkəzi, həmçinin aidiyyəti olan sahələrdə praktiki təcrübə və geniş biliklərinə görə tanınmış ekspertlərin reystrini də aparır.



DIAC-ın arbitraj zalı

Azərbaycan - Dubay əlaqələri

Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) baş katibi Alidə Mahmudova 22-23 mart 2008-ci ildə Birləşmiş Ərəb Əmirliyinə işgüzar səfər etmiş və həmin səfər çərçivəsində Dubay Beynəlxalq Arbitraj Mərkəzinin direktoru cənab Hussam Al-Talhuni ilə görüşmüş və arbitraj sahəsində ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmışdır.

Danışıqlar çərçivəsində sözügedən Mərkəz ilə ikitərəfli Əməkdaşlıq Sazişinin bağlanmasına və gələcəkdə təcrübə, informasiya mübadiləsinin aparılmasına, arbitraj sahəsində kadrların hazırlanması üçün təlim kurslarının və birgə beynəlxalq tədbirlərin təşkil





Hussam Al-Talhuni (DİAC -in direktoru),
Alidə Mahmudova (AAMM-in baş katibi)

edilməsinə, birgə layihələrin həyata keçirilməsinə, BKAM-ın Asiya Regional Arbitraj İnstitutları Assosiasiyasında təmsil olunması məsələsinə dair müzakirələr aparılmışdır.

Arbitraj sahəsində bu cür əlaqələrin inkişafı Azərbaycan-Dubay biznes mühitinə müsbət təsir göstərən və biznes qurumlarının inamının qazanılmasına təkan verən amillərdən biri kimi qiymətləndirilə bilər.



27 may 2008-cı ildə
Azərbaycan Beynəlxalq
Kommersiya Arbitraj
Məhkəməsi ilə Dubay
Beynəlxalq Arbitraj Mərkəzi
arasında əməkdaşlıq
müqaviləsi bağlanmışdır.



Kuala Lumpur Regional Arbitraj Mərkəzi (KLIRCA)



INTERNATIONAL COOPERATION

Mübahisələrin məhkəmədənənar həlli metodlarını səmərəli təmin etmək məqsədi ilə 1978-ci ildə Malayziyanın paytaxtında Kuala Lumpur Regional Arbitraj Mərkəzi təsis edilmişdir.

Hökümlərarası beynəlxalq qurum olan Asiya-Afrika Hüquqi Məsləhət Təşkilatının himayəsi altında Mərkəz Asiya-Sakit Okean regionunda kommertiya və investisiya mübahisələrinin həlli üçün neytral institut kimi fəaliyyət göstərir.

Kuala Lumpur Regional Arbitraj Mərkəzinin əsas funksiyaları aşağıdakılardır:

-Asiya-Sakit Okean regionunda beynəlxalq kommertiya arbitrajının inkişaf etdirilməsi;

-Mərkəzin Qaydalarına (UNCITRAL Qaydaları) uyğun olaraq beynəlxalq və yerli arbitrajların idarə edilməsi;

-Qərarların icrası ilə bağlı yardım edilməsi;
-Mərkəzin Konsiliyasiya Qaydalarına müvafiq olaraq mübahisələrin həlli üçün mediasiya, konsiliyasiya kimi digər vasitələrin istifadəsini genişləndirmək;

-MYNIC Strategiya və Qaydaları, Mərkəzin Əlavə Qaydalarına əsasən beynəlxalq və yerli mübahisə həlli prosesinin idarə edilməsi;

-Mərkəzə müraciət edən hər bir şəxsə məsləhətlər vermək və yardım göstərmək.

Mübahisə tərəflərinin öz mübahisələrini beynəlxalq və ya yerli xarakter daşımından asılı olmayaraq Mərkəzin Qaydalarına müvafiq həll etmək hüququ var. Malayziyada arbitraj prosesi 1952-ci il tarixli Arbitraj Aktı (Akt 93) və 1980-ci il tarixli Ali Məhkəmənin Qaydaları əsasında, 69 sayılı Sərəncama müvafiq olaraq nizamlanır.



Kuala Lumpur Regional Arbitraj Mərkəzinin arbitraj zalı

1952-ci il tarixli Arbitraj Aktı UNCİTRAL Nümunəvi Qanununa deyil, İngiltərənin 1950-ci il Arbitraj Aktına əsaslanmışdır.

Hazırda Malayziya hüququnda iki müxtəlif rejimlər vardır: 1952-ci il Arbitraj Aktının 34-cü bölməsinin tənzimlədiyi məhkəmə yurisdiksiyasından kənar arbitrajlar və 34-cü bölmə istisna olmaqla, Aktın qalan hissəsinin tətbiq edildiyi arbitrajlar. 1952-ci il Arbitraj Aktının 34-cü bölməsi əsasında fəaliyyət göstərən arbitrajlar aşağıdakılardır:

-1965-ci il tarixli Dövlətlər və xarici dövlətlərin şəxsləri arasında İnvestisiya Mübahisələrinin Həlli üzrə Konvensiya ("Vaşinqton Konvensiyası") ilə idarə olunan arbitrajlar;

-1976-cı il tarixli UNCİTRAL-ın Nümunəvi Arbitraj Qaydaları əsasında;

-Kuala Lumpur Regional Arbitraj Mərkəzinin Qaydaları əsasında fəaliyyət göstərən arbitrajlar.

Malayziya 1965-ci il tarixli Vaşinqton Konvensiyasına uyğun olan İnvestisiya Mübahisə-

lərinin Həlli üzrə 1966-cı il tarixli Konvensiya Aktını qəbul etmişdir.

Kuala Lumpur Regional Arbitraj Mərkəzi 1976-cı il tarixli UNCİTRAL-ın Arbitraj Qaydalarını öz institusional çərçivəsinə müvafiq olan düzəlişlərlə qəbul etmişdir. Hazırda Malayziyada nüfuzlu arbitraj mərkəzlərindən sayılır. Malayziya hökuməti ciddi şəkildə beynəlxalq arbitrajı dəstəkləyir və Kuala Lumpur Regional Arbitraj Mərkəzinin infrastrukturunun maliyyələşdirilməsinə və beynəlxalq arbitrajların inkişafına dəstək verir.

Arbitraj qərarlarının icrası 1952-ci il Arbitraj Aktının 34(2) və 34(3) bölməsi ilə təmin olunur. 1965-ci il Vaşinqton Konvensiyasına əsasən aparılan arbitraj proseslərinin nəticəsi kimi əldə edilən arbitraj qərarı həmin Konvensiyanın müddəalarına müvafiq, Kuala Lumpur Regional Arbitraj Mərkəzi Qaydaları əsasında çıxarılmış arbitraj qərarları isə Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası Haqqında 1958-ci il Nyu-York Konvensiyasına müvafiq icra edilir.



Kuala Lumpur Regional Arbitraj Mərkəzinin giriş dəhlizi

Azərbaycan - Malayziya əlaqələri



Alidə Mahmudova (AAMM-in baş katibi)

Azərbaycan Arbitraj və Media-siya Mərkəzinin (AAMM) baş katibi Alidə Mahmudova 27-28 mart 2008-ci ildə Malayziyaya işgüzar səfər etmiş və həmin səfər çərçivəsində Kuala Lumpur Regional Arbitraj Mərkəzinin direktoru xanım Dato' Noorashikin Tan Sri Abdul


Rahim ilə görüşmüş və arbitraj sahəsində ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmışdır.

Danışıqlar zamanı AAMM və mərkəz arasında ikitərəfli əməkdaşlıq sazişinin bağlanmasına və gələcəkdə təcrübə, informasiya mübadiləsinin aparılmasına, arbitraj sahəsində kadrların hazırlanması üçün təlim kurslarının və birgə beynəlxalq tədbirlərin təşkil edilməsinə, birgə regional layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılmışdır.

Həmçinin, AAMM-ın baş katibi Kuala Lumpur Regional Arbitraj Mərkəzinin arbitraj zalları və zəngin kitabxanası ilə tanış olmuş, Mərkəzin fəxri qonaqlar kitabına ürək sözlərini yazmış və arbitraj sahəsində Mərkəzin əldə etdiyi təcrübənin Azərbaycan üçün faydalı olacağına inandığını vurğulayaraq, səmimiyyətlə qarşılandığına görə Mərkəzin direktoruna öz dərin təşəkkürünü bildirmişdir.




Soldan sağa: Alidə Mahmudova (AAMM-in baş katibi), Dato' Noorashikin Tan Sri Abdul Rahim (KLRC direktoru)



Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (UTSP BKAM)

Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (UTSP BKAM) daimi fəaliyyət göstərən müstəqil arbitraj təsisatıdır (münsiflər məhkəməsidir). Fəaliyyəti 24 fevral 1994-cü il tarixli “Beynəlxalq Kommersiya Arbitrajı haqqında” Ukrayna Qanunu, Ukrayna Ticarət və Sənaye Palatası Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi haqqında Əsasnamə ilə tənzimlənir.



Ukrayna Ticarət və Sənaye Palatasının Rəyasət Heyətinin 25 iyun 2008-ci il tarixli qərarı ilə BKAM-ın arbitri Alidə Mahmudova Ukrayna TSP Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin arbitrləri siyahısına seçilmişdir.

2008-ci ildən etibarən Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə əməkdaşlıq edir və onlar arasında mütəmadi olaraq informasiya mübadiləsi aparılır. Ukraynadan BKAM-a “Практика Международного Коммерческого Арбитража” jurnalı göndərilir.



18 fevral 2008-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.



Nuray Ekşi (Türkiyə)

1987-ci ildə Mərmərə Universiteti Hüquq Fakültəsini bitirmişdir. 1988-ci ildən Mərmərə Universiteti Hüquq Fakültəsi Beynəlxalq xüsusi hüquq kafedrasının müəhazirəçisidir. 1995-ci ildə Mərmərə Universiteti Hüquq Fakültəsində hüquq elmləri doktoru dərəcəsinə almışdır. Mərmərə Universiteti Hüquq Fakültəsi Beynəlxalq xüsusi hüquq kafedrasının müdiri, professor, hüquq elmləri doktorudur. Eyni zamanda Yeditəpə Universitetinin Hüquq Fakültəsinin müəhazirəçisidir.

Tədqiq etdiyi sahələr: beynəlxalq xüsusi hüquq, Avropa Birliyi hüququ, beynəlxalq ticarət hüququ, beynəlxalq ticarət arbitrajı, beynəlxalq mülki prosesual hüquqdur. İstanbul Vəkillər Kollegiyasının üzvüdür. Türkiyə-Britaniya Təqaüd Klubunun və Almanya-Türkiyə Hüquqşünaslar Birliyinin üzvüdür. Qalatasaray Universiteti, Yeditəpə Universiteti və Ankara Universitetinin Hüquq jurnalı və Ankara Universiteti Beynəlxalq və Beynəlxalq Xüsusi Hüquq jurnalının redaksiya heyətinin üzvüdür.

Azərbaycanda Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkili təqdirəlayiq haldır. Müasir dünyada arbitraj əlverişli investisiya hüquqi mühitinin yaradılması üçün *sine qua non* əhəmiyyət daşıyır. İntestorlar potensial mübahisələrinin həlli üçün şəffaf və çevik mexanizm təklif edən ölkələri daha üstün tuturlar. Bundan əlavə, onlar mübahisələrini həll edən qərarların səmərəli icrası mexanizminin olmasına ehtiyac duyurlar. Mübahisələrin alternativ həlli mexanizmləri arasında arbitraj, bu məqsədə nail olmaq üçün bir vasitədir.

1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycan iqtisadiyyatında kəfiyyət qədər yüksəliş müşahidə olunur ki, bu da özünü daha çox neft və qaz sahəsində büruzə verir. Çin və Hindistan kimi ölkələrdə nəzərə çarpan iqtisadi artım dərəcələrini müşahidə etdikcə, demək olar ki, neft məhsullarına olan tələbatın hələ də uzun müddətə artımı gözlənilir. Bu, həmçinin Azərbaycanın bu cür məhsulların təchizatçısı kimi tərəfdaş olduğu beynəlxalq müqavilələrin əhəmiyyətini artıracaqdır. Səmərəli fəaliyyət göstərən mübahisələrin alternativ həlli mexanizminə malik olmaq Azərbaycan kimi ölkə üçün xüsusilə vacibdir. Xüsusilə neft sənayesi sahəsinin istehsal tərəfdən tədqiqat, emal və daşınmaya, əlavə olaraq isə son məhsulların bazara çıxarılması və bütün bu tip işlərin maliyyələşdirilməsi üçün beynəlxalq investisiya sxeminə tələbatı var. Aydın ki, neft və qaz istehsalatının bu cür beynəlxalq təbiəti Azərbaycanı müxtəlif mürəkkəb hüquqi mübahisələrə cəlb edən potensialda da malikdir. Burada Azərbaycan hüquq sistemində alternativ mübahisə həlli metodlarının səmərəli təşkilinin əhəmiyyəti nəzərə çarpır. Azərbaycan bu cür hüquq sistemindən o zaman səmərə götürəcək ki, ölkədə investisiya yatırmış xarici investitor hüquqi konflikt yarandıqı zaman səmərəli və şəffaf prosedurdan keçməyə imkan qazansın.

Bu baxımdan, mən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin keyfiyyətə yeni formada təşkil olunmasını irəliyə atılmış bir addım kimi qiymətləndirirəm və əminəm ki, bu, gələcək illərdə Azərbaycanı əlverişli investisiya məkanına çevirəcəkdir.

Mən gələcək fəaliyyətinizdə sizlərə uğurlar arzu edirəm və köməyimə ehtiyacınız yarandıqı hər zaman ixtiyarınızda olacağam.




Ziya Akıncı (Türkiyə)

1986-cı ildən praktik hüquqşünas və mühazirəçi kimi fəaliyyət göstərir. 1987-ci ildə Ankara Universiteti xüsusi hüquq üzrə magistratura pilləsini, 1991-ci ildə isə Exeter Universitetinin hüquq üzrə magistratura pilləsini bitirmişdir. 1992-ci ildə İstanbul Universiteti Hüquq Fakültəsində hüquq elmləri doktoru dərəcəsini almışdır. Beynəlxalq inşaat hüququ, beynəlxalq ticarət arbitrajı, ticarət hüququ və ticarət əqdləri sahəsində bir sıra kitab və məqalələrin müəllifidir.

Dünyanın müxtəlif arbitraj mərkəzlərində, xüsusilə Parisdə yerləşən Beynəlxalq Ticarət Palatasının işlərində kollegial şəkildə arbitr, təkbəşinə arbitr, müşavir və ekspert qismində çıxış etmişdir. Onun tərəfindən baxılan işlər əsasən dövlət şirkətlərinin tərəf olduğu mübahisələr, telekommunikasiya, inşaat, neft və qaz şirkətləri, mal və cihazların distribütorluğu, peyklərin qurulması və avtomagistralların çəkilməsi, sərmayə şirkətləri, otel şirkətlərinin inşası ilə əlaqədar olmuşdur.

Akıncı Hüquq Firmasının Baş Partnyorudur.

“Türkiyə və Azərbaycan regionda qarşılıqlı olaraq çox əhəmiyyətli işlər görməyə qadir iki dövlətdir. Beynəlxalq kommersiya mübahisələrinin arbitraj (münsiflər məhkəməsi) yolu ilə həlli sferasında Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafının sadəcə iki ölkə baxımından deyil, region üçün də əhəmiyyətli olacağına ümid edirəm və məni Məhkəmənin beynəlxalq arbitrləri siyahısına dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm.”



Yavuz Kaplan (Türkiyə)

1990-cı ildə Mərmərə Universiteti Hüquq Fakültəsini, 1994-cü ildə Səlcuq Universiteti Hüquq Fakültəsinin magistratura pilləsini bitirmişdir. Erciyes Universiteti Hüquq Fakültəsi Beynəlxalq xüsusi hüquq kafedrasının müdürüdür. Dosent, hüquq elmləri doktorudur. 2001-ci ildə Ankara Universiteti Hüquq Fakültəsində hüquq elmləri doktoru dərəcəsini almışdır.

Əsasən beynəlxalq ticarət hüququ, müəlliflik hüququ, beynəlxalq kontraktlar sahəsində tədqiqatlar aparmışdır. 2003-cü ildən Erzincan Ticarət və Sənaye Palatasının Arbitraj Mərkəzinin arbitridir.

Hörmətli Xanımlar və Cənablar!

Arbitraj bütün dünyada, xüsusilə beynəlxalq ticarət kontraktları və investisiya münasibətlərindən irəli gələn mübahisələrin həllində böyük əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yanında fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin beynəlxalq arbitrlər siyahısında olmaqdan məmnunluq hissimi ifadə etməyi özümə borc bilirəm. Əhəmiyyətli bir missiyanı öz üzərinə götürmüş AAMM-ın yaradıcılarının uğur qazanacağına ümidimi bildirməklə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin 5 illiyi münasibətilə sizləri təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram.



Səlcuq Baran (Türkiyə)


1975-ci ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirmişdir. İnzibati hüquq, mülki prosessual hüquq və kontraktlar sahəsində ixtisaslaşmış praktik hüquqşünasdır. Türkiyənin İstanbul şəhərində yerləşən **Baran** hüquq məsləhətxanasının vəkildir.

- Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin beynəlxalq arbitri olmaqdan məmnunluq hissi duyuram. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru və beynəlxalq statuslu hüquqşünas Natiq Abdullayevlə birlikdə işləmək mənim üçün böyük qürurdur.

Hər keçən gün qloballaşan dünyada beynəlxalq ticarətin subyektləri olan şirkətlərin əhəmiyyəti artmaqdadır. Bu şirkətlərin dünyanın bir sıra ölkələrində həyata keçirdiyi sahibkarlıq fəaliyyətlərində üzləşə biləcəyi problemləri daha çevik və ədalətli həll etmək məqsədilə bu ölkələrdə sözügedən missiyaya xidmət edən mexanizm işlənilib hazırlanmaqdadır. Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi yarandığı gündən bu vaxta qədər öz fəaliyyətini beynəlxalq əməkdaşlıq sferasında daha da inkişaf etdirməkdədir.

Qardaş ölkə olan Azərbaycanda artıq fəaliyyət göstərən Arbitraj Məhkəməsi kimi qurumun Türkiyədə nədən olmaması kimi məsələ biz türk hüquqşünaslarını daim düşündürən məsələlərdəndir. Kommersiya sahəsində ortaya çıxan mübahisələri aradan qaldırmağın ən məqsədəuyğun üsulu arbitraj yolu ilə həllə nail olmaqdır. Çünki ticarət sahəsində "zaman" kimi önəmli olan faktor və məhkəmələrdə mübahisənin həllini mərhələli şəkildə aşağı məhkəmə instansiyası ilə yuxarı məhkəmə instansiyası arasındakı uzun sürən prosesləri nəzərə alsaq, arbitrajın daha çevik bir xüsusiyyəti danılmazdır. Arbitrajın fəaliyyəti həm iqtisadi, həm də hüquqi baxımdan məqsədmüvafiqdir. Qardaş ölkə olan Azərbaycanın hüquqşünaslarının və qanunvericilərinin arbitraj sahəsindəki fəaliyyəti təqdirə layiqdir.


Bir millət iki dövlət olan Azərbaycan və Türkiyə hüquqşünasları arasında əməkdaşlıq qurulması ilə bu iki tərəfli münasibətlərin inkişafı sahəsində əlimdən gələni etməyə hazırım. Ölkəmdəki iş adamlarına Azərbaycanda fəaliyyət göstərən Arbitrajın missiyasını və Azərbaycan-Türkiyə şirkətləri arasındakı kommersiya münasibətlərində yarana biləcək mübahisələrin ən əlverişli həlli yolunun arbitraj olduğunu, BKAM-da çalışan hüquqşünasların yüksək peşəkarlığını izah etməyin borcum olduğunu düşünürəm. Azərbaycandakı bütün hüquqşünas məsləhətdaşlarıma işlərində uğurlar arzulayıram.



Bilgin Tiryakioğlu (Türkiyə)

1 986-cı ildə Ankara Universiteti Hüquq Fakültəsini bitirmişdir. 1992-ci ildə Ankara Universitetində beynəlxalq xüsusi hüquq üzrə hüquq elmləri doktoru dərəcəsi almışdır. Ankara Universiteti hüquq fakültəsi beynəlxalq xüsusi hüquq kafedrasının müdürüdür.


Tədqiqat sahəsi: beynəlxalq xüsusi hüquq, rəqabət hüququ, beynəlxalq ticarət kontraktları, xarici investisiyalar, arbitraj və mübahisələrin alternativ qaydada həlli yolları.



Fügen SARGIN (Türkiyə)

1 986-cı ildə Ankara Universiteti Hüquq Fakültəsini bitirmişdir. 1992-ci ildə Ankara Universitetində beynəlxalq xüsusi hüquq üzrə hüquq elmləri doktoru dərəcəsi almışdır. Ankara Universiteti Hüquq Fakültəsi beynəlxalq xüsusi hüquq kafedrasının professoru, hüquq elmləri doktorudur.

Tədqiqat sahəsi: müəlliflik hüququ, ticarət nişanı və patentlə bağlı məsələlər, arbitraj və beynəlxalq mülki prosessual hüquq.



Tomas Herman (Almaniya)

1 971-ci ildə Münix Universitetini, 1974-cü ildə isə Gotingen Universitetinin hüquq fakültəsini bitirmişdir. 1974-cü ildə hüquq sahəsi üzrə 1-ci dərəcəyə, 1979-cu ildə hüquq sahəsi üzrə 2-ci dərəcəyə layiq görülmüşdür. 1982-1988-ci illərdə Hanover rayon məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Mühazirəçi kimi 1988-1990-cı illərdə İdarəçilik Kollegiyasında, 1984-cü ildə Hanover Univesitetində fəaliyyət göstərmişdir. 1989-cu ildə Apelyasiya Məhkəməsində mülki işlər üzrə hakim, 1990-2002-ci illərdə Almaniya Ədliyyə Nazirliyinin şöbə müdiri vəzifəsində işləmişdir. 2002-ci ildən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "Azərbaycanda Məhkəmə və Hüquq İslahatlarına Dəstək" proqramının rəhbəridir.




Veraragxavan İnbavijayan (Hindistan)

Hindistanın Ambedkar Hökuməti Hüquq Kollecinin məzunudur. 1997-ci ildə hüquq təhsilini bitirdikdən sonra Hindistanın Madras əyalət məhkəməsində praktik hüquqşünas olaraq fəalliyətə başlamışdır. 2006-cı ildə Birləşmiş Krallığın London şəhərində yerləşən dünyada tanınmış olan “Arbitrlər İnstitutu”nun üzvlüyünə qəbul olunmuşdur. 750-dən artıq daxili hüquq mübahisələrində və Cənubi Asiyada yer alan 3 beynəlxalq hüquq mübahisələrində tək arbitr olaraq çıxış etmişdir. Eyni zamanda 50-dən artıq *ad hoc* və institusional arbitraj proseslərində arbitr qismində çıxış etmişdir. Tədqiq etdiyi sahələr: beynəlxalq ticarət arbitrajı, dəniz arbitrajı, beynəlxalq ticarət və müqavilələr, əqli mülkiyyət hüququ, inşaat hüquq mübahisələri, maliyyə mübahisələri, qiymətli kağızlarla bağlı mübahisələr, bank hüququ, joint-venture tipli şirkətlərlə bağlı mübahisələr, kreditlər, alternativ mübahisə həlli yolları, alqı-satqı və investisiya müqavilələrindən əmələ gələn mübahisələr. Dünyanın bir çox regional və milli arbitraj mərkəzləri tərəfindən arbitr qismində təyin olunaraq mübahisələri həll etmişdir. Hindistanın Madras əyalətində (Çenay) yerləşən “Milli və Beynəlxalq Kommersiya Arbitraj” təşkilatının həmtəsisçisidir.

Arbitrajla əlaqədar bir sıra kitab və məqalələrin müəllifidir və bu sahədə hüquq fakültələrində mühazirələr oxumuş, beynəlxalq konfranslarda iştirak etmişdir.

“2008-ci ilin aprel ayında Azərbaycanda Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkil edilməsini bilmək mənim üçün çox sevindirici olmuşdur. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin arbitri olmaq həqiqətən də mənim üçün xoşdur. Öz təbii ehtiyatlarından başqa şəhər olaraq inkişaf etməkdə olan Bakının əlverişli arbitraj məkanı kimi də tanınması məqsədəuyğundur. Şübhəsiz ki, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi MDB ölkələrində alternativ mübahisə həlli konsepsiyasının inkişaf tendensiyasını müəyyən edəcəkdir.”



Liza Toohey (Avstraliya)

1999-cu ildə Kvinslend Universitetinin hüquq fakültəsini bitirmişdir. 2004-cü ildən Kvinslend Universitetinin mühazirəçisi, Kvinslend Ali Məhkəməsinin mediatorudur. İnkişaf etməkdə olan ölkələrin hüquq sistemlərində beynəlxalq ticarət hüququ rejiminin inkişafına əsaslanan beynəlxalq ticarət və inkişaf mövzusunda hüquq elmləri doktoru dərəcəsinə almışdır. 2004-cü ildə Melbrun Universitetinin hüquq fakültəsinin magistratura pilləsini bitirmişdir. Vyetnam və Azərbaycan üzrə ABŞ və Kanada donorlarının maliyyə dəstəyi ilə hüquq sahəsində beynəlxalq inkişaf layihəsində işləmişdir.

Tədqiqat sahələri: Asiya hüququ, müqayisəli hüquq, mübahisənin həlli qaydası, beynəlxalq hüquq, beynəlxalq təşkilatlar hüququ, ticarət hüququ.

Üzvlü olduğu təşkilatlar: Kvinslend Hüquq Cəmiyyətinin Beynəlxalq Münasibətlər Komitəsi, Qırmızı Xaç Beynəlxalq Humanitar Hüquq Komitəsi, Avstraliya Hüquq Şurası.

Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin yaradılmasının 5 illiyi münasibətilə sizləri təbrik edirəm.

Azərbaycan mühüm geosiyasi əhəmiyyətə malik, enerji sənayesində aparıcı rol oynayan və xarici investorların marağını cəlb edən bir ölkədir. Başqa sözlə, xarici investisiya ölkənin davamedici inkişafı və onun BMT Minilliyin İnkişaf Məqsədlərinə nail olması üçün çox zəruridir.

Beynəlxalq kommersiya mühitində mübahisələr qarşısını almazdır. İnsanın qarşılıqlı əlaqədə olduğu hər bir vəziyyətdə anlaşılmaqlıq və mübahisələrin yaranması labüddür. Sərhədlərərsə və mədəniyyətlərərsə kommersiya münasibətlərinin genişlənmə ölçüləri mübahisələrin yaranma ehtimalını artırır. Məsələn, yüklərin itirilməsi və zədələnməsi, sənaye terminlərinin müxtəlif hüquq sistemlərinə istinadla anlaşılması, xidmətlərin yanlış təsvir edilməsi və ya mübadilə qiymətlərinin yanlış hesablanması müxtəlif mübahisələrin yaranmasına səbəb ola bilər.

Məhkəmələr qanuni hüquqların bərpasına zəmanət verən əsas institutlardır və bunu etməklə biznes münasibətlərində öncədən gözlənilən nəticələrin qorunmasına yardım edirlər. Lakin onlar bir sıra məhdudiyətlərə malikdirlər.

Mübahisə yaranarsa, potensial iddiaçı dilemma qarşısında qalacaq - hüquqlarının müdafiəsini öz ölkəsində, yoxsa xarici məhkəmələrdə tələb etsin. Tərəf mühakimə prosesinin öz ölkəsində daha əlverişli keçməsinə nail ola bilər, lakin bu halda xarici dövlət ərazisində qərarın icra edilməməsi riski ilə üzlənmə təhlükəsi yaranır. Alternativ olaraq, onlar qərarın icra ediləcəyi ərazidə hərəkətə başlamaqla icra çətinliklərini aradan qaldırmağa çalışa bilərlər ki, bu da müəyyən risk doğurur. Əks tərəf üçün xarici yurisdiksiya daha əlverişli

ola bilər; xüsusilə də həmin yurisdiksiya onun öz ölkəsindən tamamilə fərqli hüquqi mədəniyyətə malik olduqda. Xarici məhkəmələrə çəkindirici və inamsızlıqla yanaşmaq olar. Bəzi ölkələrdə hüquq sisteminin mürəkkəbliyi və icraat xərclərinin yüksək olması məhkəmələri tamamilə əlçatmaz edir. Həmçinin milli məhkəmələr yerli iddiaçıya təmin etdiyi əminlik və aşkarlıqdan transmilli tərəfə münasibətdə çəkinə bilər.

Buna görə də mübahisə tərəflərinin problemlərinin həlli üçün alternativ vasitə axtarması təbiiyədir. Beynəlxalq arbitraj tərəfləri mübahisələrin həlli üçün müstəqil, münasib və hüquqi əsaslı üsul ilə təmin edir. Arbitraj qeyd-şərtinin öncədən kommersiya tərəfləri arasında bağlanmış müqavilədə diqqətlə razılaşdırıldığı zaman, yerli məhkəmə sistemindəki hüquqların kolliziyası və digər prosedur və substantiv çatışmazlıqların qarşısı alınmış olur. Azərbaycan tərəfindən Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası haqqında Konvensiyanın (Nyu York Konvensiyası) ratifikasiyası, bu Konvensiyanın Azərbaycan ərazisində tətbiqi 1999-cu il tarixli "Beynəlxalq Arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununu tamamlayır və xarici investorları Azərbaycanın kommersiya hüquq subyektlərinə qarşı çıxarılan xarici arbitraj qərarlarının tanınması və icrasını müəyyən edən mexanizmlə təmin edir.

Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi beynəlxalq kommersiya arbitrajının fayda və üstünlüklərini ölkənin öz ərazisində təbliğ etməyə və müxtəlif millətlərdən olan peşəkar beynəlxalq arbitrlərini səfərbər etməyə qadirdir. Beynəlxalq standartlı mübahisə həlli metodunun Azərbaycanda yaradılmasının ölkə üçün və xarici investorlara mühüm faydası vardır.

BKAM-a fəaliyyətində uğurlar arzu edirəm.

INTERNATIONAL COOPERATION